

# MULTİKULTURALİZM SİYASƏTİNİN SƏMƏRƏLİLİYİNİN ÖLÇÜLMƏSİ

Nəcəfov E.Ə.

*Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının Humanitar siyaset, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin baş məsləhətçisi,*

*Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəcilik Akademiyasının Fəlsəfə və Sosial Psixologiya kafedrasının professoru*

*fəlsəfə elmləri doktoru*

*e-mail: eanajafov@gmail.com*

Məqalədə etnik-mədəni müxtəlifliyin qorunmasının, multikulturalizm siyasetinin səmərəliliyinin ölçülməsinin göstəriciləri, indikatorları təhlil olunur. Bu indikatorlar çoxmədəniyyətli cəmiyyətdə yaşayan 3 əsas azlıq qrupunun - azlıqda olan yerli xalqların (avtoxton xalqlar), tarixin müxtəlif mərhələlərində ölkəyə gəlib burada məskunlaşmış milli azlıqların (alloxton xalqlar), eləcə də müasir dövrdə siyasi, hərbi, iqtisadi, sosial və digər səbəblərdən ölkəyə pənah gətirmiş miqrantların - vəziyyəti ilə, daha konkret desək, bu azlıq qruplarının nümayəndələrinin yaşıdlıları cəmiyyətə integrasiya olmaları ilə müəyyən edilir. Onların cəmiyyətə integrasiya olmaları ilk növbədə dövlət tərəfindən təmin edilir. Belə ki, azlıq qruplarının yaşıdlıları cəmiyyətə integrasiya olmaları üçün müəyyən şərtlər vardır ki, onlar da məhz dövlət tərəfindən qarşılanır.

Məqalədə kanadlı tədqiqatçılar tərəfindən hər bir azlıq qrupuna münasibətdə tərtib olunan və qrupun yaşıdığı cəmiyyətə integrasiya olmasını göstərən indikatorlar nəzərdən keçirilir. Onların tərtib etdikləri indikatorları 2 qrupa bölmək olar- ümumi və xüsusi. Ümumi indikatorları hər bir ölkənin multikulturalizm siyasetinin səmərəliliyinin ölçülməsi üçün tətbiq edilir. Xüsusi indikatorlar isə Kanada və onun tarixi şəraitinə bənzər olan başqa ölkələrin multikulturalizm siyasetinin səmərəliliyinin ölçülməsi üçün tətbiq edilir.

Azərbaycanda dövlət tərəfindən həyata keçirilən multikulturalizm siyasetinin səmərəliliyinin ümumi indikatorlar vasitəsilə ölçülməsi göstərir ki, ölkəmiz bu indikatorların bir çoxu üzrə yüksək nailiyyətlər əldə etmişdir.

**Açar sözlər:** multikulturalizm siyasetinin səmərəliliyinin ölçülməsi, Azərbaycan Respublikası, avtoxton xalqlar, alloxton xalqlar, immiqrantlar, ümumi və xüsusi indikatorlar.

## Giriş

Məlum olduğu kimi, multikulturalizm siyaseti cəmiyyətdə mövcud olan etnik, irqi, dini və mədəni müxtəlifliklərə münasibətdə dövlətin apardığı

konkret siyaseti xarakterizə edir. Bu siyasetin əsasında cəmiyyətdəki etnik, irqi, dini və mədəni müxtəlifliklərin qorunması durur. Bu baxımdan bu və ya digər dövlətin multikulturalizm siyaseti sahəsindəki uğurlu fəaliyyətinin əsas göstəricisi cəmiyyətdəki etnik-mədəni müxtəlifliyin və bu müxtəlifliyin əsasını təşkil edən etnik-mədəni dəyərlərin qorunmasıdır. Etnik-mədəni müxtəlifliyin qorunması demokratik cəmiyyətin norma və prinsiplərinə uyğun gəlir. Belə ki, xalqların etnik-mədəni dəyərlərinin qorunması insan haqlarının tərkib hissəsidir.

Bəs etnik-mədəni müxtəlifliyin qorunmasının, ümumiyyətlə multikulturalizm siyasetinin səmərəliliyi özünü hansı göstəricilərdə, indikatorlarda bürüzə verir? Multikulturalizm siyasetinin səmərəliliyini necə ölçmək olar?

Bir sırə beynəlxalq təşkilatlar tərəfindən dünya ölkələrinin siyasi, iqtisadi, hərbi, ətraf mühitin qorunması, elm, təhsil, səhiyyə, mədəniyyət və digər bu kimi sahələrdəki inkişaf səviyyələrini xarakterizə edən indikatorlar tərtib edilmişdir. Bu indikatorlar vasitəsilə ölkələrin müvafiq sahələr üzrə inkişaf səviyyələri haqqında məlumat əldə olunur. Məsələn, məlum olduğu kimi, dünya ölkələrinin iqtisadi inkişaf səviyyəsi ənənəvi olaraq ümumdaxili məhsulun (ÜDM) ümumi həcmi və onun adambaşına düşən payı ilə ölçülür. Bu göstəricilərin əsasında Dünya Bankı bütün ölkələri iqtisadi inkişaflarına görə 4 qrupa bölgür: yüksək, yuxarı-orta, aşağı-orta və aşağı gəlirlili ölkələr. Ölkələrin iqtisadi inkişaf səviyyəsinin ölçülülməsinə bənzər ölkədəki etnik-mədəni müxtəlifliyin qorunmasının səviyyəsinin, multikulturalizm siyasetinin səmərəliliyinin ölçülülməsinin yolu varmı? Burada hansı indikatorlardan istifadə olunur? Bu indikatorlar necə ölçülür?

Hər bir çoxmədəniyyətli ölkədə etnik-mədəni müxtəlifliyin qorunmasının və multikulturalizm siyasetinin səmərəliliyi dedikdə, burada titul xalqla bir cəmiyyətdə yaşayan 3 əsas azlıq qrupunun vəziyyəti nəzərdə tutulur:

1. Azlıqda olan yerli xalqlar (avtoxton xalqlar);
2. Tarixin müxtəlif mərhələlərində ölkəyə gəlib burada məskunlaşmış milli azlıqlar (alloxton xalqlar);
3. Müasir dövrdə siyasi, hərbi, iqtisadi, sosial və digər səbəblərdən ölkəyə pənah gətirmiş miqrantlar.

Qeyd olunan azlıq qruplarının cəmiyyətdəki vəziyyəti dedikdə, onların hər biri üçün ayrıca yaşadıqları cəmiyyətə integrasiya olmalarına kömək edəcək şərtlərin dövlət tərəfindən ödənilməsi nəzərdə tutulur. Azlıq qruplarının yaşadıqları cəmiyyətə integrasiya olmasının şərtlərinin ödənilməsi eyni zamanda ölkədə etnik-mədəni müxtəlifliyin qorunmasının və multikulturalizm siyasetinin səmərəliliyinin indikatorlarıdır.

Əlbəttə, hər bir azlıq qrupunun bu və ya digər ölkədə olma və ya ölkəyə gəlmə tarixləri, onların siyasi, iqtisadi, sosial, mədəni tələbatları bir-birindən fərqli olduğuna görə onların yaşadıqları cəmiyyətə integrasiya olma

məsələləri, şərtləri bir-birindən fərqlənir. Bundan başqa ölkələr arasında mövcud olan tarixi, coğrafi, siyasi, iqtisadi, etno-psixoloji və digər fərqli cəhətlər də qeyd olunan azlıq qruplarının yaşadığı cəmiyyətə integrasiya olmalarının şərtlərinin oxşar olmadığını müəyyən edən amillərdəndir. Başqa sözlə desək, azlıq qruplarının yaşadıqları cəmiyyətə integrasiya olmalarını şərtləndirən ümumi amillərlə yanaşı fərqli amillər də vardır.

### **Avtoxton və alloxton azlıqlar üzrə multikulturalizm siyasəti indeksi**

Kanadanın Kvins universitetinin tədqiqatçıları yuxarıda qeyd olunan 2 azlıq qrupu - azlıqda olan yerli xalqlar (avtoxton azlıqlar) və tarixin müxtəlif mərhələlərində ölkəyə köcüb burada məskunlaşmış milli azlıqlar (alloxton azlıqlar) - üzrə multikulturalizm siyasətinin səmərəliliyini müəyyən etmək məqsədilə indikatorlar tərtib etmişlər (11; 12). Avtoxton xalqlar üzrə 9 indikatorlara aşağıdakılardır: torpaq hüququnun tanınması; özünüidarəetmə hüququnun tanınması; dövlətin vaxtilə yerli xalqlarla bağladığı müqavilələri tanımı və/ və ya yeni müqavilələr imzalaması; dil, ovçuluq/balıqçılıq, din sahəsində mədəni hüquqların tanınması;; adət hüququnun tanınması; yerli xalqların mərkəzi hakimiyyətdə təmsil olunmaları; konstitusional və ya qanunvericilik səviyyəsində yerli xalqların fərqli statusunun tanınması; yerli xalqlara dair mövcud beynəlxalq sənədlərin müdafiə olunması və ratifikasiyası; təsdiqedici akt. Alloxton xalqlar üzrə indikatorlara isə federal və ya federala bənzər ərazi muxtarıyyəti; bölgə və ya bütün ölkə miqyasında rəsmi dil statusu; milli azlıqların mərkəzi hakimiyyətdə və ya konstitusiya məhkəmələrində təmsilçiliyin təmin edilməsi; milli azlıqların dillərdə təhsilin və medianın dövlət tərəfindən maliyyələşdirilməsi; konstitusiya və ya parlament səviyyəsində “çoxmilətliliyin” təsdiq olunması; milli azlıqların beynəlxalq arenaya çıxmaları kimi indikator daxildir.

Kvins universitetinin tədqiqatçıları tərəfindən tərtib olunan indikatorlar bu iki azlıq qrupunun yaşadıqları cəmiyyətə integrasiya olmalarını şərtləndirir. Bu indikatorları 2 qrupa bölmək olar:

1. Ümumi, yəni hər bir ölkə üçün tətbiq edilə biləcək indikatorlar.
2. Xüsusi, yəni Kanada və onun tarixi şəraitinə bənzər olan başqa ölkələrin inkişafını xarakterizə edən indikatorlar.

Kanadalı tədqiqatçıların təqdim etdikləri ümumi indikatorlara avtoxton azlıqlara münasibətdə özünüidarəetmə hüququnun tanınması; dil, ovçuluq/balıqçılıq, din sahəsində mədəni hüquqların tanınması; adət hüququnun tanınması; yerli xalqların mərkəzi hakimiyyətdə təmsil olunmaları; yerli xalqlara dair mövcud beynəlxalq sənədlərin müdafiə olunması və ratifikasiyası; təsdiqedici akt, alloxton azlıqlara isə münasibətdə milli azlıqların mərkəzi hakimiyyətdə və ya konstitusiya məhkəmələrində təmsilçiliyin təmin edilməsi; milli

azlıqlarının dillərində təhsilin və medianın dövlət tərəfindən maliyyələşdirilməsi; Konstitusiya və ya parlament səviyyəsində “çoxmillətliliyin” təsdiq olunması və milli azlıqların beynəlxalq arenaya çıxmaları aiddir.

Sözügedən indikator qruplarından bizi, təbii ki, ümumi indikator qrupu maraqlandırır, çünki buradakı indikatorlar vasitəsilə istənilən ölkədə, o cümlədən Azərbaycanda 2 azlıq qrupu olan avtoxton və alloxton xalqlar üzrə multikulturalizm siyasetinin səmərəliliyini müəyyən etmək mümkündür. Misal üçün qeyd olunan ümumi indikatorların vasitəsilə ölkəmizdə aparılan multikulturalizm siyasetinin avtoxton və alloxton azlıqlara münasibətdə səmərəliliyini göstərmək olar.

Ümumi indikatorlar ölkəmizdə avtoxton və alloxton azlıqların statusunu təsdiqləyən bir göstəricidir. Hökumət tərəfindən bu xalqlara aid məsələlərin həll olunmasında (onların dillərinin, etnik-mədəni dəyərlərinin qorunması) onların təkliflərinin nəzərə alınması multikulturalizm siyasetinin səmərəliliyini göstərən bir faktdır. Məsələn, Azərbaycanda yerli xalqların hüquq və azadlıqlarının, etnik-mədəni dəyərlərinin, dillərinin qorunması sahəsində mühüm işlər görülür. 28 dekabr 2006-cı ildə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə qəbul edilmiş “Azərbaycan Respublikasında İnsan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı, o cümlədən dövlət başçısının 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Programı”nda milli azlıqların mədəni irlisinin qorunması və inkişafı hökumətin fəaliyyət istiqamətlərindən biri kimi nəzərdə tutulmuşdur. Postsovət məkanında ilk dəfə olaraq “Azərbaycan Respublikasında yaşayan milli azlıqlar, azsaylı xalqlar və etnik qrupların hüquq və azadlıqlarının qorunması, dil və mədəniyyətinin inkişafına dövlət yardımına haqqında” Azərbaycan Respublikası Prezidentinin 16 sentyabr 1992-ci il tarixli Fərmanı imzalanmış və uğurla icra edilir.

Azərbaycan Respublikası milli azlıqların hüquq və azadlıqlarının qorunmasına ölkənin demokratik inkişafının əsas prioritet məsələsi kimi yanaşır. Azərbaycanda istər Konstitusiya, istərsə də parlament səviyyəsində “çoxmillətlilik” təsdiq olunmuşdur. Azərbaycanda yaşayan milli azlıqların hüquq və azadlıqlarının müdafiə olunması, onların etnik-mədəni dəyərlərinin qorunması ölkə Konstitusiyasının (1995-ci il, 12 noyabr) aşağıdakı mad-dələrində (“Dövlət dili” Maddə 21, bənd 2; “Bərabərlik hüququ” Maddə 25, bənd 3; “Milli mənsubiyyət hüququ” Maddə 44, bəndlər 1, 2; “Ana dilindən istifadə hüququ” Maddə 45, bəndlər 1, 2; “Fikir və söz azadlığı” Maddə 47, bəndlər 1, 2, 3; “Vicdan azadlığı” Maddə 48, bəndlər 1, 2; “Hakimlərin müstəqilliyi, ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri” Maddə 127, bənd 10), eləcə də digər normativ-hüquqi aktlarında nəzərdə tutulmuşdur (1).

Azərbaycanda milli azlıqların din sahəsində də mədəni hüquqlarının tanınması və qorunmasında da xeyli işlər görülür. Bütün Azərbaycan vətəndaşlarının, o cümlədən milli azlıqların dini etiqad azadlığının qorunması ölkənin daxili siyasetinin əsas istiqamətlərindən biridir. Azərbaycan dövləti ölkə vətəndaşlarının dini etiqad azadlığına onların hüquq və azadlıqlarının tərkib hissəsi kimi yanaşır. Ölkə vətəndaşlarının dini etiqad azadlığı Azərbaycan Respublikası Konstitusiyasına, "Dini etiqad azadlığı haqqında" Qanuna və Azərbaycan Respublikasının digər normativ-hüquqi aktlarına əsaslanır.

Azərbaycanda multikulturalizm siyasetinin mühüm nailiyyətlərindən biri milli azlıqların dillərinin qorunmasıdır. Hazırda Azərbaycanda yaşayan milli azlıqların dillərində 15-dən çox qəzet və jurnal nəşr olunur, Azərbaycan radiosunda kurd, ləzgi, talış, gürcü, rus, erməni dillərində dövlət büdcəsindən maliyyələşdirilən müntəzəm radio verilişləri aparılır, milli azlıqların kompakt yaşadığı bölgələrdə 5 yerli teleradio kanalı fəaliyyət göstərir. Ləzgi dilində "Samur", "Qusar" (Azərbaycan və ləzgi dillərində) qəzetləri, "Çıraq" və "Alam" jurnalları, Talış dilində "Tolışı sədo", "Tolışon sədo" və "Söz" jurnalı (Azərbaycan və talış dillərində), xinalıq dilində "Xinalıq" qəzeti (Quba), "Şəlalə" (Qax rayonu) qəzetində gürcü dilində səhifə, Qırmızı Qəsəbədə (Quba rayonu) yəhudi icmasının "Birlik" "Yedinstvo" qəzeti və "Qudyal" jurnalı çap olunur. "Dənge kurd" qəzeti "Ronayı" Kürd Mədəniyyət Mərkəzinin, "Vestnik", "Oko" qəzetləri Azərbaycan Rus İcmasının, "Sodrujestvo" – "Sodrujestvo" Cəmiyyətinin, "Akkord" – "Azərbaycan-Bolqarıstan Dostluğunun İnkışafına Yardım" İctimai Birliyinin, "Visnik" – Azərbaycanda Ukrayna İcmasının müntəzəm mətbuat orqanlarıdır (10, ss.253-254).

Azərbaycanda tədris rus dilində olan 340-dən çox orta məktəb var. Dövlət və özəl ali məktəblərində rus dilində təhsil almaq üçün bölmələr vardır. Bundan başqa 101 məktəbdə (I-IX siniflər) ləzgi dili, 1 məktəbdə (I-XI siniflər) yəhudü dili, 252 məktəbdə (I-IV siniflər) talış dili, 19 məktəbdə (I-IV siniflər) avar dili, 4 məktəbdə (I-IV siniflər) saxur dili, 3 məktəbdə (I-IV siniflər) udi dili, 1 məktəbdə (I-IV siniflər) kurd və xinalıq dilləri fəaliyyət göstərir.

Milli azlıqları yaşadıqları cəmiyyətə ineqrasiya olunmalarına yönələn Azərbaycan Respublikasının multikulturalizm siyasetinin digər mühüm istiqamətlərindən biri də milli azlıqların kompakt yaşadıqları regionların sosial-iqtisadi inkişafına nail olmaqdır. Bu məsələ ölkə regionlarının sosial-iqtisadi inkişafı programının tərkib hissəsidir. Regionların sosial-iqtisadi inkişafına dair 2004-2018-ci illər ərzində hər biri 5 ili əhatə edən 3 dövlət programı (2004-2008-ci, 2009-2013-cü və 2014-2018-ci illər) qəbul olunmuşdur. Proqramların hər biri uğurla icra olunmuşdur. Bu proqramlar çərçivəsində 2014-2018-ci illərdə ölkənin regionlarının inkişafına ümumilikdə 24,2 milyard manat vəsait ayrılmışdır. Ölkə Prezidenti cənab İlham Əliyev regionların

sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə bağlı 400-dən çox sərəncam imzalayaraq 2,8 milyard manat vəsait ayırmışdır. Bu, regionların sosial-iqtisadi inkişafına əhəmiyyətli təsir göstərmişdir. Daha konkret desək, 2004-2018-ci illərdə həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində regionlarda yeni iş yerləri, müəssisələr açılmış, işsizliyin və yoxsulluq səviyyəsi əhəmiyyətli dərəcədə enmişdir. Proqramlar çərçivəsində görülmüş genişmiqyaslı işlər regionların sonrakı illərdə də inkişafi üçün möhkəm zəmin yaratmışdır. Azərbaycan Respublikası Prezidentinin 29 yanvar 2019-cu il tarixli Fərmanı ilə “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafi Dövlət Proqramı” təsdiq edilmişdir. Bu, regionlarının sosial-iqtisadi inkişafının dördüncü proqramıdır.

Regionlarının sosial-iqtisadi inkişafi proqramları ilə yanaşı Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair əlavə tədbirlər çərçivəsində “Azərbaycan Respublikası regionlarının, o cümlədən Lənkəran şəhəri, Astara, Lerik, Masallı və Yardımlı rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair tədbirlər planı” (14 sentyabr 2005-ci il), “Azərbaycan Respublikasının Şəki şəhərinin, Balakən, Qax və Zaqatala rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” (1 iyun 2006-ci il), “Azərbaycan Respublikası regionlarının, o cümlədən Quba, Qusar, Xaçmaz, Siyəzən və Dəvəçi rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair tədbirlər planının təsdiq edilməsi haqqında” (3 avqust 2005-ci il) Prezident sərəncamları imzalanmışdır. Bu sərəncamlara əsasən, milli azlıqların kompakt yaşadıqları cənub, şimal-qərb və şimal bölgələrində sosial-iqtisadi, təhsil, mədəniyyət, səhiyyə, ekologiya və s. sahələrdə böyük layihələr həyata keçirilmişdir.

Milli azlıqların sosial-iqtisadi məsələlərinin həll edilməsində, eləcə də onların etnik-mədəni dəyərlərinin qorunmasına dövlət qurumları ilə yanaşı qeyri-hökumət təşkilatları da fəallıq göstərir. Hazırda ölkədə milli azlıqların müxtəlif məsələləri ilə, o cümlədən onların etnik-mədəni dəyərlərinin qorunması ilə məşğul olan 50-dək qeyri-hökumət təşkilatları (QHT), milli mədəniyyət mərkəzləri, ictimai birliklər və cəmiyyətlər fəaliyyət göstərir. Bu qurumlar və ölkədə fəaliyyət göstərən digər QHT-lər Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına müvafiq qrant layihələri ilə müraciət edərək maliyyə yardımçıları alırlar.

Kanadalı tədqiqatçıların avtoxton və alloxton azlıqlara münasibətdə tərtib etdikləri daha bir mühüm ümumi indikator bu xalqların mərkəzi hakimiyyətdə və ya konstitusiya məhkəmələrində təmsilciliyin təmin edilməsi məsələsidir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, vətəndaşların şəxsiyyət vəsiqəsində milli mənsubiyyət göstərilmədiyiñə görə azlıqların dövlət strukturlarında təmsilciliyini əks etdirən rəsmi statistika aparılmır. Buna görə də Azərbaycanda milli azlıqların nümayəndələ-

rinin qanunverici, icraedici və ya məhkəmə hakimiyyətlərində təmsil olunma-larına dair statistik məlumat yoxdur. Lakin o da məlumdur ki, ölkəmizdə milli azlıqların nümayəndələri qeyd olunan hakimiyyət strukturlarında lazımi səviyyədə təmsil olunmuşdular.

Nəhayət, kanadlı tədqiqatçıların avtoxton və alloxton azlıqlara münasibətdə tərtib etdikləri ümumi indikatorlardan bu xalqlara dair mövcud beynəlxalq sənədlərin müdafiə olunması və ratifikasiyası məsələsidir. Yuxarıda qeyd olunduğu kimi, Azərbaycan Respublikası ölkədə yaşayan milli azlıqların hüquq və azadlıqlarının müdafiə olunmasını, onların etnik-mədəni dəyərlərinin qorunmasını ölkə Konstitusiyası və digər normativ-hüquqi aktlar vasitəsilə hə-yata keçirir. Bununla yanaşı Azərbaycan Respublikasının multikulturalizm siyasetinin əsas istiqamətlərindən birini milli azlıqların hüquq və azadlıqlarının qorunmasına sahəsində beynəlxalq təşkilatlarla əməkdaşlıq təşkil edir. Azərbaycan beynəlxalq təşkilatlarının bu məsələ ilə bağlı qəbul etdikləri sənədlərə öz münasibətini bildirmişdir. Məlum olduğu kimi, BMT, Avropa Şurası, UNESCO kimi beynəlxalq təşkilatlar tərəfindən milli azlıqların hüquq və azadlıqlarının qorunmasına dair mühüm sənədlər qəbul olunmuşdur. Azərbaycan Respublikası bu sənədlərin bir çoxunu ratifikasiya etmişdir. Belə sənədlərdən aşağıdakıları göstərmək olar (14, s.277.):

1. “İnsan Hüquqları Haqqında Ümumi Bəyannamə” (BMT-nin Baş Assambleyası tərəfindən 10 dekabr 1948-ci ildə qəbul olunmuşdur);
2. “Irqi ayrıseçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiya” (BMT-nin Baş Assambleyası tərəfindən 21 dekabr 1965-ci ildə qəbul olunmuşdur);
3. “Dinə, yaxud əqidəyə görə düzümsüzlük və ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Bəyannamə” (BMT-nin Baş Assambleyası tərəfindən 25 noyabr 1981-ci ildə qəbul olunmuşdur);
4. “Milli yaxud etnik, dini və dil azlıqlarına mənsub şəxslərin hüquqları haqqında Bəyannamə” (BMT-nin Baş Assambleyası tərəfindən 18 dekabr 1992-ci ildə qəbul olunmuşdur);
5. “Dini düzümsüzlüyün bütün formalarının ləğv edilməsi haqqında Qətnamə” (BMT-nin Baş Assambleyası tərəfindən 20 dekabr 1993-cü ildə qəbul olunmuşdur);
6. “Milli azlıqların müdafiəsi haqqında Çərçivə Konvensiyası” (Avropa Şurası tərəfindən 1 fevral 1995-ci ildə qəbul olunmuşdur);
7. “Tolerantlıq prinsipləri haqqında Bəyannamə” (UNESCO tərəfindən 16 noyabr 1995-ci ildə qəbul olunmuşdur);
8. “Mədəni müxtəliflik haqqında ümumdünya Bəyannaməsi” (UNESCO tərəfindən 2 noyabr 2001-ci ildə qəbul olunmuşdur)
9. “Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi haqqında” Konvensiyası (UNESCO tərəfindən 20 oktyabr 2005-ci ildə qəbul olunmuşdur).

Sadalanan bu sənədlər milli azlıqların hüquq və azadlıqlarının qorunması üçün böyük əhəmiyyət kəsb edir. Lakin milli azlıqların hüquq və azadlıqlarının qorunmasına dair beynəlxalq təşkilatlar tərəfindən qəbul olunmuş elə sənədlər də var ki, onların bəzi ölkələr tərəfindən qəbul olunması və icrası həmin ölkələrdə dezinteqrasiya proseslərinə səbəb ola bilər. Belə sənədlərdən biri Avropa Şurasının Nazirlər Komitəsi tərəfindən 5 noyabr 1992-ci ildə qəbul olunmuş “Regional və ya Azlıqların Dilləri üzrə Avropa Xartiyası”dır. Bu sənəddə bəzi ölkələrin, o cümlədən Azərbaycanın tarixi, geosiyasi, iqtisadi və və ya etnik-mədəni xüsusiyyətləri nəzərə alınmamışdır. Bu sənəddəki bəzi müddəalar ölkəmizin milli maraqlarına ziddir, suverenliyini və ərazi bütövlüyünü pozmadığını nəzərə almalıdır. Məlum məsələdir ki, ölkənin qeyd olunan xüsusiyyətlərini nəzərə almayan sənədin qəbul olunması həmin ölkənin milli təhlükəsizliyi, siyasi, sosial-iqtisadi inkişafı üçün problem yarada bilər. Belə olan halda həmin ölkənin bu cür sənədi qəbul etməməyə əsası vardır. Məsələn, “Regional və ya Azlıqların Dilləri üzrə Avropa Xartiyası”nı Avropa Şurasının bir neçə ölkəsi indiyədək ratifikasiya etməmişdir. Həmin ölkələrin sırasında hətta Belçika, Fransa, İrlandiya, Portuqaliya, Yunanistan, Bolqarıstan, Estoniya, Litva və Latviya kimi Avropa İttifaqının üzvləri də vardır (14, s.267).

“Regional və ya Azlıqların Dilləri üzrə Avropa Xartiyası”nın bəzi ölkələr tərəfindən ratifikasiya edilməməsi bu sənəddə olan bir sıra müddəalarının həmin ölkələrin milli maraqlarına, xüsusilə ictimai-siyasi, iqtisadi sabitliklərinə, ərazi bütövlüklərinə ciddi təhlükə törədə biləcəyi ilə əsaslandırılır. Daha konkret desək, bu sənəddə elə tələblər əks olunmuşdur ki, onların həyata keçirilməsi ölkədə milli zəmində separatçılıq hərəkatının baş qaldırmasına, ölkə ərazisinin parçalanmasına gətirib çıxara bilər. Məsələn, sözügedən sənədin III hissəsinin “İnzibati orqanlar və dövlət qulluğu” adlı 10-cu maddəsində yer alan bəzi məqamlar cəmiyyətdə dezinteqrasiya meyllerinin yayılması, etnik separatizmin yaranması təhlükəsini özündə saxlayır (14, s. 277). Sözügedən maddənin tələbinə əsasən, milli azlıqların çoxluq təşkil etdiyi dövlətin inzibati ərazi dairələrində dövlət müəssisələri, yerli icra hakimiyyəti və özünüidarəetmə orqanları vətəndaşlarla iş apararkən azsaylı xalqların dillərindən istifadə etməli, habelə yazılı ərizələr, inzibati və karguzarlıqla bağlı digər rəsmi xarakterli sənədlər etnik azlıqların dillərində tərtib olunmalıdır.

Bundan başqa “Regional və ya Azlıqların Dilləri üzrə Avropa Xartiyası”nda elə müddəalar var ki, onların icra olunması dövlətin böyük həcmində lüzumsuz maliyyə xərclərinə səbəb ola bilər (14, s.279). Məsələn, Xartianın “İqtisadi və ictimai həyat” adlı 13-cü maddəsində iqtisadi və ictimai həyatda regional dillərin geniş istifadəsinə şəraitin yaradılması, o cümlədən maliyyə və bank sənədlərinin, şirkətlər və özəl müəssisələr tərəfindən bağlanılan

müqavilələrin, şirkətdaxili sənədləşmə işinin, qiymətli kağızların, ödəmə çeklərinin və digər bu kimi sənədlərin, habelə məhsulların istifadəsi və mexanizmlərin istismarı üzrə təlimatların etnik azlıqların dillərində tərtibinə və hazırlanmasına icazənin verilməsi tələbi irəli sürürlür.

### **İmmigrant azlıqlar üzrə multikulturalizm siyaseti indeksi**

Yuxarıda qeyd etdiyimiz kimi, çoxmədəniyyətli ölkədə avtoxton və alloxton azlıqlarla yanaşı daha bir azlıq qrupu da vardır. Bu azlıq qrupuna müasir dövrdə siyasi, hərbi, iqtisadi, sosial və digər səbəblərdən ölkəyə pənah gətirmiş miqrantlar daxildirlər.

Kanadalı politoloq Erin Tolley “Multikulturalizm siyaseti indeksi: İmmigrant azlıqlar siyaseti” adlı tədqiqat işində müasir dövrdə siyasi, hərbi, iqtisadi, sosial və digər səbəblərdən ölkəyə pənah gətirmiş miqrantlar (immigrant azlıqlar) üzrə multikulturalizm siyasetinin səmərəliliyini müəyyən etmək məqsədilə aşağıdakı cədvəldə göstərilən 8 indikatoru tərtib etmişdir (19). Onun tədqiqatı dünyanın 21 inkişaf etmiş ölkəsi əsasında aparılır və 1980-ci, 2000-ci, 2010-cu illəri əhatə edir. Tolley 21 inkişaf etmiş ölkə üzrə immigrant azlıqlar üçün multikulturalizm siyasetinin vəziyyətini tədqiq edərək hər bir ölkə üçün bu siyasetin indeksini müəyyən edir. Tolleyin tərtib etdiyi cədvəldə bu ölkələrdə yaşayan immigrant azlıqlara münasibətdə multikulturalizm siyasetinin səmərəliliyini 8 indikator üzrə aşağıdakı 3 rəqəmlə göstərmişdir:

- 1 - indikatorun yüksək səviyyədə olması,
- 0,5 - indikatorun orta səviyyədə olması,
- 0 - indikatorun aşağı səviyyədə olması və ya yoxluğu.

Birinci indikator mərkəzi və/ və ya regional və bələdiyyə səviyyələrində multikulturalizm siyasetinin konstitusiya, qanunverici orqan və ya parlament tərəfindən təsdiq olunmasını, həmçinin bu siyasetin icra olunmasını etnik icmalarla məşvərət yolu ilə həyata keçirən nazirliyin, katibliyin və ya məşvərətçi şuranın olmasını göstərir.

**Cədvəl. İmmigrant azlıqlar üzrə multikulturalizm siyaseti indeksi (hər bir indikator üçün ballar, 1980-ci, 2000-ci, 2010-cu illər) (19.)**

	Multikulturalizm siyasetinin təsdiq olunması			Tədris programı			Media			Geyim formalarından azad olmalar			İkili vətəndaşlıq naliyyətəşdirilməsi			Etnik qrupların naliyyətəşdirilməsi			Bilinqual təhsil			İmmigrantlara ünvanlanmış güzəştər			Ümumi bal			
	1980	2000	2010	1980	2000	2010	1980	2000	2010	1980	2000	2010	1980	2000	2010	1980	2000	2010	1980	2000	2010	1980	2000	2010	1980	2000	2010	
Australiya	1	1	1	1	1	1	0	1	1	0.5	1	1	1	1	1	1	1	1	0.5	1	1	0	1	1	5	8	8	
Avstriya	0	0	0	0	0	0.5	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	1	1	0	0	0	0	1	1.5	
Belçika	0	1	1	0	0	0.5	0	0	0.5	0	0	0	1	1	1	0	0.5	1	0	0.5	0.5	0	0	1	1	3	5.5	
Kanada	1	1	1	1	1	1	0	1	1	0.5	1	1	1	1	1	1	1	1	0.5	0.5	0.5	0	1	1	5	7.5	7.5	
Danimarka	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0.5	0	0	0	0	0	0.5	0	
Finlandiya	0	0	1	0	0	1	0	0.5	1	0	0	0	0	0	1	0	0	1	0	1	1	0	0	0	0	1.5	6	
Fransa	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	1	1	1	0	1	1	0	0	0	0	0	0	1	2	2
Almaniya	0	0	0.5	0	0	0	0	0	0	0	0	0	0.5	0	0.5	0	0	1	1	0	0.5	0.5	0	0	0	0	2	2.5
Yunanistan	0	0	0	0	0	0.5	0	0	0.5	0	0	0	0	0	1	0	0	0	0	0	0	0.5	0.5	0.5	0.5	0.5	2.5	
Irlandiya	0	0	0	0	0	0	0	0	0.5	0	0	0	0.5	1	1	1	0	0.5	0.5	0	0	0.5	0	0	0	1	1.5	
İtalya	0	0	0	0	0.5	0	0	0	0	0	0	0	0	0	1	1	0	0	0	0	0	0	0	0	0	1.5	1	
Yaponiya	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	
Hollanda	1	1	0	0	0	0	0	1	0.5	0	0	0.5	1	1	0.5	0.5	0.5	0.5	0	1	0	0	1	0	2.5	5.5	2	
Yeni Zellandiya	0.5	0.5	0.5	0.5	0.5	1	1	0	1	1	0.5	0.5	0.5	1	1	1	0	1	0.5	0	0	1	0	0	2.5	5	5.5	
Norveç	0	0	0	0	0	0.5	0	0	0	0	0	0	0.5	0	0	0	0	0	1	0	0	1	0	0	0.5	0	0	3.5
Portuqaliya	0	0.5	0.5	0	0.5	0.5	0	0	0.5	0	0	0	1	1	1	0	0	1	0	0	0	0	0	0	1	2	3.5	
İspaniya	0	0	0.5	0	0	0.5	0	0	0.5	0	0	0	0	0	0	0	0	0.5	0	1	1	0	0	0.5	0	1	3.5	
İsveç	1	1	1	0	1	1	0	1	1	0	0	1	0	0	1	1	1	1	1	1	1	0	0	0	0	3	5	7
İsveçrə	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	0	1	1	1	0	0	0	0	0	0	0	0	1	1	
Böyük Britaniya	0	0	0	0	0	1	0.5	0	1	1	1	1	1	1	1	1	0	1	1	0	0	0.5	0.5	1	2.5	5.5		
Amerika Birləşmiş Ştatları	0	0	0	0.5	0.5	0.5	0.5	0.5	0.5	0.5	0	0	0	0.5	0.5	0.5	0	0	0	0.5	0.5	0.5	1	1	3	3	3	

Tolleyə görə, qeyd olunan dövrdə, yəni 1980-ci, 2000-ci və 2010-cu illərdə 21 ölkədən yalnız Avstraliya, Kanada və İsvecdə multikulturalizmə dövlət siyaseti səviyyəsində yanaşılmışdır. Yeri gəlmışkən qeyd edək ki, qeyd olunan 21 inkişaf etmiş ölkənin əksəriyyətindən fərqli olaraq Azərbaycan Respublikasında multikulturalizm dövlət siyasetidir (3, s.265). Bu siyasetin əsas istiqamətlərinin formalasdırılmasında və həyata keçirilməsində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsi mühüm rol oynayır.

Cədvəldəki ikinci indikator multikulturalizmin məktəb tədris proqramına daxıl edilməsini qeyd edir.

Söhbət məktəblərdə multikulturalizmin ayrıca bir fənn kimi, yaxud müəyyən bir fənnin tərkib hissəsi kimi tədris olunmasından gedir. Cədvəldən görünüşü kimi, bu göstərici üzrə Avstraliya, Kanada, İsveç və Yeni Zellandiya öndədir. Bununla belə qeyd etmək lazımdır ki, 2010-cu ildə 21 ölkədən bir neçəsi (Finlandiya, Belçika, Norveç, Portuqaliya, Böyük Britaniya və ABŞ) qismən də olsa multikulturalizmlə bağlı olan mövzuları məktəb proqramlarına daxil etmişdir. Fransa, Danimarka, Almaniya, İrlandiya, Yaponiya, Hollanda isə bu sahədə heç bir iş görməmişdir.

Bu sahədə də ölkəmizin böyük nailiyyətlərinin olduğunu qeyd etmək ol-  
duqca vacibdir. Belə ki, hazırda ölkəmizin ali məktəblərində “Multikulturaliz-  
mə giriş” (bakalavr səviyyəsi üçün) və “Azərbaycan multikulturalizmi” (ma-  
gistr səviyyəsi üçün) tədris olunur. Bundan başqa Azərbaycan Respublikasının  
Təhsil nazirinin Əmri ilə 2019-2020-ci tədris ilindən başlayaraq, “Multikultu-  
ralizmə giriş” ölkənin ali məktəblərinin bakalavriat səviyyəsi üzrə bütün  
ixtisasların təhsil proqramlarının humanitar fənlər blokuna məcburi fənn kimi  
daxil edilmişdir.

Üçüncü indikator etnik təmsilciliyin/həssaslığın dövlət mediasının və ya  
medianın lisenziyalasdırmasının mandatına daxil edilməsinə aiddir.

Bu indikatora uyğun olaraq, kütləvi informasiya vasitələrinin (KİV) qarşı-  
sında bir öhdəlik kimi ölkədə milli azlıqların təmsilciliyini təmin etmək vəzi-  
fəsi durur. Bu vəzifənin tələblərinə uyğun olaraq KİV-lər milli azlıqların etnik-  
mədəni dəyərlərinin qorunması istiqamətində müəyyən məlumat yayır,  
verilişlər hazırlayır, onların dillərində qəzet və jurnal nəşr edir. KİV-də etnik  
məsələnin həssaslığının nəzərə alınmasına xüsusi fikir verilir. Erin Tolleyin  
təqdim etdiyi cədvəldən göründüyü kimi, 21 ölkə arasında Avstraliya, Kanada,  
İsvec, Yeni Zellandiya və Böyük Britaniya öndədir. Digər dövlətlərin KİV-  
lərinin lisenziyalasdırmasının şərti kimi etnik təmsilciliyin təmin olunması  
tələb olunmur. Yuxarıda qeyd etdiyimiz kimi, Azərbaycanda yaşayan milli  
azlıqların dillərində qəzet və jurnal nəşr olunur, Azərbaycan radiosunda onların  
bəzilərinin dillərində dövlət büdcəsindən maliyyələşdirilən tele-radio veriliş-  
ləri aparılır. Bundan başqa Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Azə-  
rbaycan Dövlət televiziyasında apardığı “Multikulturalizm” adlı tele-proqra-  
mında ölkədə yaşayan milli azlıqların etnik-mədəni dəyərlərinin təbliği və  
qorunmasına həsr olmuş verilişlər təqdim edir.

Dördüncü indikator qanunla və ya məhkəmənin qərarı ilə qəbul olunmuş  
geyim formalarından azadolmaların tətbiq edilməsini göstərir.

Bu tələbə uyğun olaraq, miqrantlar təhsil aldıqları, xidmət etdikləri və işlə-  
dikləri yerlərdə qəbul olunmuş geyim formasının əvəzinə rəhbərliyin icazəsi  
ilə öz dini adət-ənənələrinə uyğun paltar geyinə bilərlər. Tolleyin tədqiqatına  
əsasən, 21 ölkədən yalnız Avstraliya, Kanada və Böyük Britaniya miqrantların  
geyimlərinə loyal münasibət bəsləyir. Məsələn, Böyük Britaniyada siqxılərə  
tikinti meydancalarında, motosikl sürdükdə qoruyucu şlem əvəzinə onların  
ənənəvi papaqları olan türban (çalma) qoymağa icazə verilir. Əksər ölkələrdə  
isə, xüsusilə son dövrdə, bu məsələ ilə bağlı hökumət tərəfindən heç bir  
loyallılıq göstərilmir.

Azərbaycana gəldikdə, qeyd etmək lazımdır ki, heç bir azlıq qrupuna, o  
cümlədən immiqrantlara təhsil aldıqları müəssələrdə, işlədikləri yerlərdə  
onların etnik və dini mənsubiyyətlərini göstərən üst və baş geyimlərinə heç bir  
məhdudiyyət qoyulmur. Bundan başqa Azərbaycanda bir çox ölkələrdən, hətta

inkişaf etmiş ölkələrdən fərqli olaraq etnik və dini azlıqların nümayəndələri ictimai yerlərdə öz milli və/ və ya dini üst və baş geyimlərini rahat şəkildə, həyatlarına heç bir təhlükə olmadan istifadə edirlər. Bununla bağlı ABŞ-ın Kaliforniya ştatında yerləşən Sinay məbədinin rəvvini David Volpe Amerikada çıxan "Time" jurnalında "Azərbaycan Yaxın Şərqdə tolerantlıq vadisidir" adlı dərc etdirdiyi məqalədə yazır: "Bir həftə öncə Qüds şəhərində bir İsrail diplomatı bizimlə görüşdə bu sözləri demişdi, ki mən İsveçdə başımda kipa ilə gəzməyə ehtiyat edirəm, amma Azərbaycanda yox. Azərbaycanda heç kəs buna görə sənə problem yaratmayacaqdır. Mən bunu təsdiq edə bilərəm. Bakı küçələrində bir həftəyə yaxın kipa ilə gəzdim, nəzakət və mehribanlıqdan başqa bir qarşılıq görmədim. Bu, dünyada çox az rastlanan qeyri-adi bir nailiyyətdir. Azərbaycan başqa dini ənənələrin intişarını ehtiva edən iftixarlı və qədim tarixə malik bir ölkədir.(20)"

Beşinci indikator ikili vətəndaşlıq icazə verilməsi ilə bağlıdır.

Məlum olduğu kimi, ikili vətəndaşlıq əcnəbilərə köcdükləri ölkədə hətta vətəndaşlıq statusu aldıqdan sonra da əvvəlki vətəndaşlıqlarının saxlanılmasına icazə verir.

Tolleyin tədqiqatında əvvəlki indikatorlarla müqayisədə ikili vətəndaşlıq icazə verilməsi indikatoru üzrə ölkələrin sayı bir qədər çoxdur. Cədvəldən göründüyü kimi, bu ölkələrin sırasında Avstraliya, Kanada, Belçika, Fransa, İrlandiya, İtaliya, Portuqaliya, Yeni Zellandiya, Hollandiya və Böyük Britaniya vardır. Bununla yanaşı qeyd etmək lazımdır ki, Avstiya, Danimarka, Yaponiya, Norveç və İspaniyada ikili vətəndaşlıq icazə verilmir. Bu onu göstərir ki, immiqrantlara ikili vətəndaşlığın verilməsi məsələsinə ölkələr arasında münasibət müxtəlifdir. Bəzi ölkələr təhlükəsizlik baxımından ikili vətəndaşlıq məsələsinə müsbət yanaşır. Azərbaycan Respublikası belə ölkələrin sırasındadır.

Altıncı indikator immiqrantlardan ibarət olan etnik qrupların təşkilatlarının və ya fəaliyyətlərinin dövlət tərəfindən maliyyələşdirilməsini göstərir.

İmmiqrantlardan ibarət olan etnik qrupların nümayəndələrinin yaşadıqları cəmiyyətə integrasiya olmalarına kömək etmək məqsədilə onların bu istiqamətdəki fəaliyyətləri dövlət tərəfindən maliyyələşdirilir. Maliyyəşmə əsasən immiqrantlardan ibarət olan etnik azlıqların təşkilatları tərəfindən irəli sürülmüş layihələr vasitəsilə həyata keçirilir. Layihələr immiqrantlardan ibarət olan etnik azlıqların cəmiyyətin müxtəlif sahələrində fəal iştirak etmələrinə, onların etnik-mədəni dəyərlərinin qorunmasına yönəlmışdır.

Tolleyin tədqiqatına əsasən, 1980-ci, 2000-cü və 2010-cu illərdə dövlət tərəfindən maliyyə yardımı ən çox Avstraliya, Kanada və İsveçdə yaşayan immiqrantlardan ibarət olan etnik azlıqların nümayəndələrinə ayrılmışdır. Maliyyələşmənin qismən aparıldığı ölkələr sırasında Tolley Belçika, Fransa, Yeni Zellandiya, Almaniya və Norveç göstərir. Avstiya, Danimarka, Yunanistan, İtaliya, Yaponiya və İsveçrədə immiqrantlardan ibarət olan etnik azlıqların

nümayəndələrinə dövlət tərəfindən heç bir maliyyə yardımı ayrılmamışdır (19).

Etnik qrupların təşkilatlarının və ya fəaliyyətlərinin dövlət tərəfindən maliyyələşdirilməsi məsəlesi Azərbaycanda da yaxşı təşkil olunmuşdur. Yuxarıda qeyd etdiyimiz kimi, hazırda ölkədə milli azlıqların məsələləri ilə məşğul olan 50-dək QHT, milli mədəniyyət mərkəzləri, ictimai birliklər və cəmiyyətlər fəaliyyət göstərir və onlar Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına müvafiq qrant layihələri ilə müraciət edərək maliyyə yardımını alırlar. Şuraya təqdim olunan layihələr nəticə etibarı ilə etnik azlıqların cəmiyyətə integrasiyasına səbəb olur.

Yedinci indikator bilinqual və ya ana dilində təhsilin dövlət tərəfindən maliyyələşdirilməsi ilə bağlıdır.

Bu indikator ölkədə titul xalqla yanaşı etnik azlıqların dillərində də təhsilin dövlət tərəfindən maliyyələşdirilməsini nəzərdə tutur.

Tolleyin təqdim etdiyi cədvəldən göründüyü kimi, 1980-ci, 2000-ci və 2010-cu illərdə bu məsələnin həyata keçirilməsi ilə bağlı ən ideal vəziyyət İsviç və Avstraliyada idi. Qənaətbəxş vəziyyət Avstriya, İspaniya, Belçika və Finlandiyada müşahidə olunurdu. Qeyd olunan illər ərzində Fransa, Danimarka, Yunanistan, İtaliya, Yaponiya, Böyük Britaniya və İsviçrədə isə bilinqual və ya ana dilində təhsilin maliyyələşdirilməsinə dövlət heç bir köməklik göstərmirdi.

Yuxarıda qeyd olunduğu kimi, Azərbaycanda milli azlıqların dillərində tədrisin təşkil olunmasına dövlət lazımı köməklik göstərir. Ümumilikdə ölkə üzrə 382 ümumtəhsil məktəbində milli azlıqlara mənsub 37123 şagird öz ana dilini öyrənir.

Tolleyin cədvəlində immiqrant azlıqlara münasibətdə multikulturalizm siyasetinin səmərəliliyinin sonuncu indikatoru kimi əlverişsiz vəziyyətdə olan immiqrantlara dövlət tərəfindən ünvanlanmış güzəştlerin olması göstərilir.

Söhbət çətin maddi durumda olan immiqrantlara müxtəlif sahələrdə güzəştlerin edilməsindən gedir. Hökumət ölkəyə gəlmiş miqrantların maddi vəziyyətini yaxşılaşdırmaq üçün onları işlə təmin edir, işsizlərə müavinat təyin edir, onlar üçün pulsuz dil kursları təşkil edir, onları təhsil haqqından azad edir və digər imtiyazlı sosial proqramlar həyata keçirir. Hökumətin immiqrantlara ünvanlanmış imtiyazları öz mahiyyətinə görə yuxarıda qeyd etdiyimiz pozitiv diskriminasiyanın bir təzahürüdür. Bu imtiyazlar immiqrantların cəmiyyətə integrasiya olmalarında olduqca müsbət rol oynayır.

Tolleyin tədqiqatının nəticələrinə görə, immiqrantlara bu cür güzəştlerin edilməsi ən çox ABŞ-da, sonra isə Avstraliya və Kanadada müşahidə olunur. Bir neçə ölkədə isə bu sahədə az miqdarda müəyyən işlər görülür. Lakin 21 ölkənin əksəriyyətində hökumət tərəfindən immiqrantlara onların durumunun yaxşılaşdırılması məqsədilə imtiyaz təklif olunmur.

Erin Tolleyin tədqiqatının nəticələrinə əsasən, 2010-cu ildə dönyanın 21 inkişaf etmiş ölkəsində immiqrant azlıqlar üçün multikulturalizm siyaseti

Avstraliya, Kanada və İsviçrə daha səmərəli şəkildə həyata keçirilirdi (19). Belə ki, bu ölkələr 2010-cu ildə immiqrant azlıqlar üçün multikulturalizm siyaseti yuxarıda qeyd olunan 8 indikator üzrə 8 mümkün baldan Avstraliya 8, Kanada 7.5, İsviçrə isə 7 bal əldə etmişdir. 21 inkişaf etmiş ölkələr sırasında multikulturalizm siyaseti Yaponiyada və Danimarkada (8/0) yox dərəcəsində idi. İsviçrə və İtaliyada da bu siyaset aşağı səviyyədə idi: 8 mümkün baldan cəmi 1 bal (19).

Bu indikatorla bağlı Azərbaycandakı vəziyyətə gəldikdə, qeyd etmək lazımdır ki, ölkəmizə immiqrantlar müstəqilliyimiz bərpa olunduqdan sonra gəlmışlər. Onların əksəriyyəti bura xarici şirkət, müəssisə tərəfindən bura gətirilmiş və buna görə Qərb ölkələrinə kütləvi şəkildə köçən immiqrantlardan fərqli olaraq onlar əlverişsiz vəziyyətdə olan immiqrant sayılmır və buna görə də onlara dövlət tərəfindən maddi yardımın edilməsinə ehtiyac yoxdur.

## Nəticə

Çoxmədəniyyətli cəmiyyətdəki etnik-mədəni müxtəlifliyin qorunması demokratik inkişafın norma və prinsiplərindən irəli gəlir, çünkü bu müxtəlifliyin əsasını etnik-mədəni dəyərlərin qorunması təşkil edir. Etnik-mədəni dəyərlərin qorunması isə insan haqlarının tərkib hissəsidir.

Etnik-mədəni müxtəlifliyin qorunması dövlətin cəmiyyətdə mövcud olan etnik, irqi, dini və mədəni müxtəlifliklərə münasibətdə apardığı multikulturalizm siyaseti vasitəsilə həyata keçirilir. Buna görə də multikulturalizm siyasetinin əsas hədəfi cəmiyyətdəki etnik-mədəni müxtəlifliyin və bu müxtəlifliyin əsasını təşkil edən etnik-mədəni dəyərlərin qorunmasını təmin etməkdir. Söyügedən müxtəlifliyin və onun əsasını təşkil edən etnik-mədəni dəyərlərin qorunması multikulturalizm siyasetinin səmərəliliyini göstərir.

Multikulturalizm siyasetinin səmərəliliyi dedikdə bu və ya digər ölkədəki yerli (avtoxton) və gəlmə (alloxton) xalqların, eləcə də immiqrantların yaşadıqları cəmiyyətə integrasiya olmaları nəzərdə tutulur. Bu azlıq qruplarının yaşadıqları cəmiyyətə integrasiya olmasının indikatorları eyni zamanda ölkədə etnik-mədəni müxtəlifliyin qorunmasının və multikulturalizm siyasetinin səmərəliliyinin indikatorlarıdır. Dövlətin multikulturalizm siyasetinin səmərəliliyi bu üç qrupa daxil olan insanların sosial və iqtisadi tələbatlarının ödənilməsi, etnik-mədəni dəyərlərinin qorunması ilə ölçülür. Bu isə öz növbəsində hər bir azlıq qrupuna aid olan ümumi indikatorlar vasitəsilə müəyyən edilir. Ümumi indikatorlar nəticə etibarı ilə multikulturalizm siyasetinin səmərəliliyini göstərir. Qeyd olunan ümumi indikatorlar üzrə Azərbaycan Respublikası bir çox inkişaf etmiş ölkələrdən öndədir.

## **Ədəbiyyat:**

1. Azərbaycan Respublikasının Konstitusiyası, Bakı, 1995,
2. <http://www.e-qanun.az/?internal=view&docid=897&doctype=0>
3. İlham Əliyev. Prezident İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun rəsmi açılışında iştirak edib (26.04.2016)
4. "Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev multikulturalizmin Azərbaycan modeli haqqında", Bakı, 2017, s.265.
5. Access Nationality/Dimensions. <http://www.mipex.eu/access-nationality>
6. Access Nationality/Key Findings. <http://www.mipex.eu/access-nationality>
7. Access Nationality/Policy Indicators. <http://www.mipex.eu/access-nationality>
8. Anti-discrimination/Key Findings. <http://www.mipex.eu/anti-discrimination>
9. Anti-discrimination/Policy Indicators. <http://www.mipex.eu/anti-discrimination>
10. Azərbaycan multikulturalizmi. (Ali məktəblər üçün dərslik). (AMEA-nın həqiqi üzvü K.M.Abdullayevin və prof.E.Ə.Nəcəfovun redaktəsi ilə), Bakı, 2017, s.253-254.
11. Multiculturalism Policies in Contemporary democracies. Multiculturalism Policies for Indigenous Peoples-Scores for Each Indicator from 1980, 2000, 2010. <https://www.queensu.ca/mcp/indigenous-peoples/results>
12. Multiculturalism Policies in Contemporary democracies. Multiculturalism Policies for National Minorities -Scores for Each Indicator from 1980, 2000, 2010. <https://www.queensu.ca/mcp/national-minorities/results>  
Migrant Integration Policy Index. <http://www.mipex.eu/what-is-mipex>
13. Migration and migrant population statistics. [https://ec.europa.eu/eurostat/statisticsexplained/index.php/Migration\\_and\\_migrant\\_population\\_statistic](https://ec.europa.eu/eurostat/statisticsexplained/index.php/Migration_and_migrant_population_statistic)
14. Multikulturalizmə giriş. (Ali məktəblər üçün dərslik). (Ön sözün müəllifi və elmi redaktor: AMEA-nın həqiqi üzvü Ramiz Mehdiyev), Bakı, 2019, s.277.
15. Multiculturalism Policies in Contemporary democracies. Multiculturalism Policies for Indigenous Peoples-Scores for Each Indicator from 1980, 2000, 2010. <https://www.queensu.ca/mcp/indigenous-peoples/results>
16. Multiculturalism Policies in Contemporary democracies. Multiculturalism Policies for National Minorities -Scores for Each Indicator from 1980, 2000, 2010. <https://www.queensu.ca/mcp/national-minorities/results>
17. Najafov E.A. "The policy of multiculturalism of the Republic of Azerbaijan as the basis of the strengthening of relations between state and religion" . // Proceedings of the International Conference on "From the Interfaith and Intercivilizational Dialogue to Cooperation", Berlin, November 19, 2018

18. Nəcəfov E.Ə. Multikulturalizmin mahiyyətinə dair. Dövlət İdarəciliyi. Nəzəriyyə və təcrübə, Jurnal, N3 (51), 2015, s.103-112
19. Tolley Erin “Multiculturalism Policy Index: Immigrant Minority Policies”, 2011 School of Policy Studies, Queen’s University at Kingston, Canada,  
<https://www.queensu.ca/mcp/sites/webpublish.queensu.ca.mcpwww/files/files/immigrantminorities/evidence/ImmigrantMinoritiesApr12.pdf>
20. Wolpe D. “Azerbaijan is an Oasis of Tolerance in the Middle East”, Posted on Nov. 5, 2015, <http://time.com/4099548/azerbaijan-is-an-oasis-of-tolerance-in-the-middle-east/?xid=tcoshare>

## SUMMARY

### EFFICIENCY MEASUREMENT OF THE POLICY OF MULTICULTURALISM

Najafov E.A.

*Senior adviser of the Department of Humanitarian Policy,  
Diaspora, Multiculturalism and Religious Issues of the Administration  
of the President of the Republic of Azerbaijan,  
professor of the Department of Philosophy and Social Psychology  
of the Academy of Public Administration under the President  
of the Republic of Azerbaijan, doctor of philosophical sciences*

The article deals with analysis of indicators that measure the policy of efficiency of multiculturalism in countries. These indicators characterize the level of integration of three main minority groups, namely indigenous minority peoples, national minorities and immigrants, into the society they live in. As certain integration conditions can be provided only by state, the integration of these minority groups is realized by the government.

The author applies the indicators compiled by Canadian researchers, which are used to measure the integration ability, for each minority groups. These indicators may be divided into 2 groups- common and specific. The common indicators are applied for measuring the efficiency of multiculturalism policy in any state. However, the specific indicators are used for measuring the efficiency of multiculturalism policy in Canada and in countries which have identical historical conditions to Canadian ones.

The efficiency measurement of the policy of multiculturalism in the Republic of Azerbaijan by common indicators shows that Azerbaijan has reached great achievements many common indicators.

**Keywords:** *efficiency measurement of the policy of multiculturalism, the Republic of Azerbaijan, indigenous minority peoples, national minorities, immigrants, common and specific indicators*

## РЕЗЮМЕ

### ИЗМЕРЕНИЕ ЭФФЕКТИВНОСТИ ПОЛИТИКИ МУЛЬТИКУЛЬТУРАЛИЗМА

**Наджафов Э.А.**

*старший консультант отдела по гуманитарной политике,  
вопросам диаспоры, мультикультурализма и религии Администрации*

*Президента Азербайджанской Республики,  
профессор кафедры Философии и Социальной Психологии*

*Академии Государственного Управления  
при Президенте Азербайджанской Республики,  
доктор философских наук*

В статье анализируются индикаторы измерения эффективности политики мультикультурализма. Эти индикаторы указывают степень интеграции трех основных групп меньшинств - местные народы, находящиеся в меньшинстве (автохтонные народы); национальные меньшинства, поселившиеся в стране в силу определенных исторических обстоятельств (аллохтонные народы); мигранты, прибывшие в страну из-за политических, военных, экономических, социальных и других причин - в общество, в котором они проживают. Интеграция указанных групп меньшинств обеспечивается, прежде всего, усилиями государства. Поскольку для их интеграции имеются определенные условия, которые могут быть реализованы лишь усилиями государства.

В статье подробно анализируются индикаторы, составленные канадскими исследователями для каждой из этих трех групп меньшинств. Эти индикаторы можно разделить на две группы – общие и частные. Общие индикаторы применяются для измерения эффективности политики мультикультурализма в любой стране. Частные же индикаторы используются для измерения эффективности политики мультикультурализма в Канаде, а также в тех странах, которые обладают идентичными историческими условиями.

Измерение эффективности политики мультикультурализма в Азербайджане при помощи общих индикаторов показывает, что наша страна по многим из этих индикаторов достигла больших успехов.

**Ключевые слова:** измерение эффективности политики мультикультурализма, Азербайджанская Республика, автохтонные народы, аллохтонные народы, иммигранты, общие и частные индикаторы